



AZƏRBAYCAN RESPUBLİKASININ
MƏRKƏZİ BANKI

2022-Cİ İLİN YANVAR-İYUN AYLARI ÜZRƏ RƏQƏMSAL ÖDƏNİŞLƏR İCMALI

2022, iyul

MÜNDƏRİCAT

ÖN SÖZ.....	2
1. ÖDƏNİŞ SİSTEMLƏRİ ÜZRƏ GÖSTƏRİCİLƏR.....	4
1.1. Milli Ödəniş Sistemi üzrə göstəricilər.....	4
1.2. Hökumət Ödəniş Portalı üzrə göstəricilər.....	5
1.3. Ani Ödənişlər Sistemi üzrə göstəricilər	6
2. ÖDƏNİŞ KARTLARI ÜZRƏ GÖSTƏRİCİLƏR*	6
2.1. Ödəniş kartlarından istifadə göstəriciləri.....	6
2.2. Kart infrastrukturunu üzrə göstəricilər.....	8
3. RƏQƏMSAL BANKÇILIQ ÜZRƏ GÖSTƏRİCİLƏR.....	12

ÖN SÖZ

Hesabat dövrü ərzində ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən biri olmuşdur. Milli ödəniş sisteminin Mərkəzi Bank tərəfindən yaradılan və idarə edilən əsas komponentlərinin davamlı və təhlükəsiz fəaliyyəti təmin edilmişdir. Qlobal rəqəmsallaşma nəticəsində kiber təhdidlərin artdığı bir dövrdə sistemlərin kiber hücumlara qarşı davamlılığının artırılması diqqət mərkəzində saxlanılmışdır.

2022-ci ilin birinci yarımilli ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan Real vaxt rejimində banklararası hesablaşmalar sistemi (AZIPS) və Xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən ödənişlərin ümumi həcmi 128.2 mlrd. manat (ÜDM-in 2 misli), ödənişlərin sayı isə 38.8 mln. ədəd olmuşdur.

Büdcə və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanması üçün yaradılmış Hökumət ödəniş portalının (HÖP) imkanlarının genişləndirilməsi hesabat dövründə davam etdirilmişdir. Hazırda bu infrastruktura 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 dövlət agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 122 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1438 bələdiyyə orqanı, 100-dən çox ali və orta ixtisas təhsil müəssisəsi və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunmuşdur. HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 1100-dən çox xidmət üzrə ödənişlərin toplanması təmin olunur. Bu xidmətlər üzrə ödənişlərin 26 bank və "Azərpoçt" MMC-nin 2500-dən çox filial və şöbələrində, 4000-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılması imkanı mövcuddur.

Hesabat dövründə kart infrastrukturunun inkişafında da müsbət tendensiya davam etmiş, habelə Banklararası Kart Mərkəzinin (BKM) fəaliyyətinin davamlılığı təmin edilmişdir. 2022-ci ilin I yarımilli ərzində BKM üzərindən 84.6 milyon kart əməliyyatı aparılmış, həmçinin milli valyutada həyata keçirilmiş əməliyyatların həcmi 4.1 mlrd. manat, xarici valyutada isə 14.7 mln. ABŞ dolları və 4.7 mln. avro təşkil etmişdir.

Müasir dövrün əsas çağırışlarından olan elektron bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpmışdır. Hesabat dövründə elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış köçürmələrin ümumi sayı 54.9 mln. ədəd, həcmi isə 111 mlrd. manat təşkil etmişdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə köçürmələrin sayı 2.8 dəfə, həcmi isə 71% artmışdır.

Hesabat dövrü ərzində 24/7 rejimində fəaliyyət göstərən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsi və funksionallıqları genişləndirilmişdir. Fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən AÖS-ə hesabat dövrünün sonuna 24 bank, "Azərpoçt" MMC, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və İpoteka və Kredit Zəmanət Fondu inteqrasiya olunmuşdur.

"Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası"nda nəzərdə tutulan "Maliyyə infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi" layihəsi çərçivəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə ISO20022 standartına uyğun məlumat formatları (MX) və müvafiq konvertasiya qaydalarının hazırlanması

üzrə işlər layihənin Tədbirlər Planına uyğun həyata keçirilmişdir. 25 aprel 2022-ci il tarixindən başlayaraq AZIPS-də yeni mesaj formatları tətbiq olunmuşdur. AZIPS iştirakçıları olan təşkilatların informasiya sistemləri arasında məlumat mübadiləsinin ISO20022 standartına uyğun yeni formatlar əsasında aparılması üçün funksional imkan yaradılmışdır. XÖHKS-ün ISO20022 standartı ilə çalışan yeni versiyası əsasında test mühitinin hazırlanması və banklar üçün nəzərdə tutulan iş yerlərinin təkmilləşdirilməsi üzrə işlərin ilkin mərhələsi də başa çatdırılmışdır.

Nəqliyyat sektorunda nağdsız ödənişlərə keçidin təşviq edilməsi məqsədilə Mərkəzi Bank, "Azərbaycan Dəmir Yolları" QSC, "Visa" beynəlxalq kart təşkilatı və "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icrasına 2020-ci ildə start verilmiş "Ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi" layihəsi çərçivəsində Abşeron dairəvi dəmir yol xəttinin bütün stansiyalarında ümumilikdə 91 ədəd kart oxuyucu qurğu quraşdırılmışdır. Hesabat dövründə sənişinlər tərəfindən dəmir yollarında təmassız bank kartları vasitəsilə həyata keçirilən ödənişlərin sayı 206.5 min ədəd, həcmi isə 170.4 min manat təşkil etmişdir. Bununla yanaşı, "MasterCard" beynəlxalq kart təşkilatının cəlbilə Şamaxı şəhər nəqliyyatında reallaşdırılmış pilot layihə çərçivəsində gediş haqlarının bank kartları ilə nağdsız qaydada ödənilməsi imkanı yaradılmışdır. Hesabat dövründə müvafiq layihə üzrə nağdsız ödənişlərin sayı 693 min ədəd, həcmi isə 262 min manat olmuşdur. Bakı şəhərində nəqliyyatda gediş haqlarının ödənilməsi üçün istifadə edilən "BakıKart"-ın balansının artırılması məqsədilə hesabat dövründə həyata keçirilən nağdsız ödənişlərin sayı 550 min ədəd, həcmi isə 1.76 mln. manat təşkil etmişdir.

Mərkəzi Bank rəqəmsal ödənişlərin əhatəliliyinin artırılması məqsədilə beynəlxalq təşkilatlar ilə qurulmuş əməkdaşlıq münasibətlərinin genişləndirilməsini hesabat dövründə də diqqət mərkəzində saxlamışdır. Mərkəzi Bankın təşəbbüsü, bank sektoru və beynəlxalq kart təşkilatlarının dəstəyi ilə ölkədə təmassız ödəniş həllərinin çeşidinin artırılması və innovativ texnologiyaların tətbiqi məqsədilə 2021-ci ildə ölkəmizdə aktivləşdirilmiş "ApplePay" ödəniş həlli vasitəsilə hesabat dövründə aparılan ödənişlərin sayı 6.9 mln. ədəd, həcmi isə 121.3 mln. manat olmuşdur. Cari ildə digər innovativ ödəniş xidməti təhcizatçıların da ölkə bazarına cəlb edilməsi istiqamətində aktiv işlər aparılır.

Hesabat dövründə nağdsız ödənişlər üzrə maarifləndirmə, təbliğat və təşviqat məsələləri də diqqət mərkəzində saxlanılmışdır. Mərkəzi Bank tərəfindən rəqəmsal ödənişlərdən istifadənin təşviqi və əhalidə nağdsız ödəniş vərmişlərinin formalaşdırılması istiqamətində beynəlxalq kart təşkilatları və aidiyyəti qurumlar ilə birlikdə çoxsaylı stimullaşdırıcı və maarifləndirici tədbirlər həyata keçirilmişdir. Beynəlxalq kart təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində maliyyə savadlılığının gücləndirilməsi, ölkəmiqyaslı rəqəmsal ödənişlər ilə bağlı məlumatlılığın artırılması məqsədilə hesabat dövründə 200-ə yaxın məktəbli üçün "Bankçılıq və rəqəmsal ödənişlər" mövzusunda virtual kurslar təşkil olunmuşdur. Eyni zamanda ali təhsil müəssisələrinin 500-ə yaxın işçi və müəllim heyəti üçün "Rəqəmsal ödənişlərin üstünlükləri" mövzusunda silsilə vebinarlar təşkil edilmişdir.

1. ÖDƏNİŞ SİSTEMLƏRİ ÜZRƏ GÖSTƏRİCİLƏR

1.1. Milli Ödəniş Sistemi üzrə göstəricilər

2022-ci ilin 6 ayı ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 128.2 mlrd. manat, sayı isə 38.8 mln. ədəd təşkil etmişdir.

Hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə AZİPS vasitəsilə keçən ödənişlərin sayı 0.6 mln. ədəd, həcmi 109.4 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən XÖHKS üzrə isə ödənişlərin sayı 38.2 mln. ədəd, həcmi 18.8 mlrd. manat olmuşdur. 2021-ci ilin analoji dövrü ilə müqayisədə aparılan əməliyyatların sayında AZİPS üzrə 27%, XÖHKS üzrə isə 8.9% artım, həcmində isə müvafiq olaraq 31.5% və 23% artım olmuşdur.

Milli Ödəniş Sistemi vasitəsilə kommertiya bankları tərəfindən aparılmış köçürmələrin sayı və həcmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 9.2% və 39.1% artmışdır.

Milli Ödəniş Sistemi vasitəsilə aparılan ödəniş əməliyyatlarının iştirakçılar üzrə bölgüsü

Milli Ödəniş Sistemi iştirakçıları	2021-ci il 6 ay üzrə	2022-ci il 6 ay üzrə	Artma/Azalma (%)
Ödənişlərin sayı (min ədəd)			
AZİPS üzrə	471.3	598.7	27%
Mərkəzi Bank	5.24	5.20	-0.8%
Kommertiya bankları	336.6	456.8	35.7%
Digər iştirakçılar ¹	129.5	136.6	5.5%
XÖHKS üzrə	35,059.1	38,175.9	8.9%
Mərkəzi Bank	25.7	28.5	10.9%
Kommertiya bankları	34,888.9	37,997.6	8.9%
Digər iştirakçılar ²	144.4	149.9	3.8%
Ödənişlərin həcmi (mln. manat)			
AZİPS üzrə	83,173	109,381	31.5%
Mərkəzi Bank	13,982	15,363	9.9%
Kommertiya bankları	52,542	75,650	44%
Digər iştirakçılar	16,649	18,368	10.3%
XÖHKS üzrə	15,318	18,842	23%

¹ AZİPS üzrə digər iştirakçılar dedikdə, Dövlət Xəzinədarlığı Agentliyi, Milli Depozit Mərkəzi, "Aqrarkredit" BOKT nəzərdə tutulur.


² XÖHKS üzrə digər iştirakçılar dedikdə, İpoteka və Kredit Zəmanət Fondu, Dövlət Xəzinədarlığı Agentliyi, "Aqrarkredit" BOKT nəzərdə tutulur.

Mərkəzi Bank	278	370	33.1%
Kommersiya bankları	12,648	15,006	18.6%
Digər iştirakçılar	2,392	3,466	44.9%


1.2. Hökumət Ödəniş Portalı üzrə göstəricilər

Büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması üçün yaradılmış HÖP-ün imkanlarının genişləndirilməsi davam etdirilmişdir. HÖP üzərindən 2022-ci ilin 6 ayı ərzində həyata keçirilən əməliyyatların ümumi həcmi 2.3 mlrd. manat təşkil etmişdir və bu əməliyyatların 64%-i nağdsız formada aparılmışdır. Əməliyyatların ümumi həcmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 18%, o cümlədən nağdsız əməliyyatların həcmi 36% artmışdır.

HÖP vasitəsilə aparılan əməliyyatların həcmi (mln. manatla)



HÖP-də aparılan əməliyyatların sayı (min ədəd)




1.3. Ani Ödənişlər Sistemi üzrə göstəricilər

AÖS vasitəsilə 2022-ci ilin 6 ayı ərzində həyata keçirilən ödənişlərin sayı 133 min ədəd, həcmi isə 225 mln. manat olmuşdur.

2022-ci ilin 6 ayı ərzində “QR kod” vasitəsilə həyata keçirilən ödənişlərin sayı 1.7 min ədəd, həcmi isə 5.8 min manat olmuşdur.

AÖS vasitəsilə aparılan əməliyyatların sayı (min ədəd) və həcmi (mln. manatla)




2. ÖDƏNİŞ KARTLARI ÜZRƏ GÖSTƏRİCİLƏR*

2.1. Ödəniş kartlarından istifadə göstəriciləri


Ölkədə nağdsız ödənişlərin aparılmasında bank kartları əsas ödəniş aləti kimi istifadə olunur. 2022-ci ilin 6 ayı üzrə ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənməmişdir. Belə ki, 01.07.2022-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 12.7 mln. ədəd təşkil etmiş və bu kartların 69.4%-i təmassız ödənişləri dəstəkləmişdir. Ödəniş kartlarının 88%-ni (11.1 mln. ədəd) debet kartlar, 12%-ni (1.6 mln. ədəd) isə kredit kartları təşkil etmişdir. 2021-ci ilin analoji dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 21%, o cümlədən təmassız kartların sayı 64% artmışdır.

Ödəniş kartlarının dinamikası (min ədəd)



* “Azərpoçt” MMC-nin xidmət şəbəkəsi nəzərə alınmaqla


Debet kartların məhsul növləri üzrə strukturu (min ədəd)



2022-ci ilin 6 ayı ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 54.5% artaraq 24.6 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.2 dəfə artaraq 9.9 mlrd. manat olmuşdur. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 12.2% bəndi yüksələrək 40.4%-ə bərabər olmuşdur.


Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2022-ci ilin 6 ayı ərzində ölkədaxili elektron ticarət əməliyyatlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2.3 dəfə artaraq 105 mln. ədəd, həcmi isə 2.8 dəfə artaraq 7.4 mlrd. manat olmuşdur.

Elektron ticarətin həcmninə dinamikası (mln. manat)



Təsərrüfat subyektlərində 2022-ci ilin 6 ayı ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 93% artaraq 82.4 mln. ədəd, həcmi isə 41.2% artaraq 2.5 mlrd. manat olmuşdur. O cümlədən, 2022-ci ilin 6 ayı ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2.8 dəfə artaraq 73.3 mln. ədəd, həcmi isə 2.1 dəfə artaraq 2 mlrd. manat olmuşdur.


POS-terminal vasitəsilə aparılan ölkədaxili nağdsız əməliyyatların dinamikası



2.2. Kart infrastrukturu üzrə göstəricilər

Hesabat dövründə kart infrastrukturunun inkişafında da müsbət tendensiya müşahidə edilmişdir.

Ödəniş infrastrukturunun inkişaf dinamikası



07.01.2022-ci il tarixinə ölkədə quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4.6% artaraq 2998 ədəd olmuşdur.

İqtisadi rayonlar üzrə bankomatların yerləşmə cədvəli

İqtisadi rayonlar	Cəmi	ondan			
		nağd pul qəbul edən (cash-in)	valyuta mübadiləsinə həyata keçirmə funksiyalı (kart istifadə olunmadan)	qəbul edilmiş pulu yenidən dövriyyəyə buraxma funksiyalı (recycle)	təmassız ödənişləri qəbul etmə funksiyalı
Bakı	1 580	276	208	273	321
Naxçıvan	120	1	-	5	5
Abşeron-Xızı	200	20	8	14	29
Dağlıq Şirvan	49	1	1	2	1
Gəncə-Daşkəsən	161	16	6	14	11
Qarabağ	99	1	1	4	3
Qazax-Tovuz	122	3	3	8	4
Quba-Xaçmaz	109	9	2	9	5
Lənkəran-Astara	105	3	2	5	2
Mərkəzi Aran	140	3	2	6	4
Mil-Muğan	78	1	-	-	-
Şəki-Zaqatala	132	6	4	5	5
Şərqi Zəngəzur	4	-	-	1	0
Şirvan-Salyan	99	4	3	6	3
CƏMİ	2 998	344	240	352	393

Bankomatlarda regionlar üzrə aparılmış əməliyyatlar üzrə göstəricilər

İqtisadi rayonlar	Əməliyyatların sayı (mln. ədəd)	Əməliyyatların həcmi (mln. manat)
Bakı	34.9	8186
Naxçıvan	1.4	352
Abşeron-Xızı	3.3	721
Dağlıq Şirvan	0.9	206
Gəncə-Daşkəsən	3.4	755
Qarabağ	2.4	560
Qazax-Tovuz	2.3	614
Quba-Xaçmaz	1.7	385

Lənkəran-Astara	2.3	546
Mərkəzi Aran	2.7	600
Mil-Muğan	1.8	391
Şəki-Zaqatala	2.0	542
Şərqi Zəngəzur	0.1	15
Şirvan-Salyan	2.0	447
CƏMİ	61.2	14 321

01.07.2022-ci il tarixinə ölkədə 70 814 POS-terminal dövriyyədə olmuşdur və son 1 il ərzində müvafiq göstərici 17% yüksəlmişdir. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 49% artaraq 58 204 ədəd təşkil etmişdir.

İqtisadi rayonlar üzrə POS-terminalların yerləşmə cədvəli

İqtisadi rayonlar	Cəmi	ondan təmassız ödəniş qəbul edən
Bakı	40 672	32 994
Naxçıvan	1624	658
Abşeron-Xızı	2 677	2 104
Dağlıq Şirvan	540	360
Gəncə-Daşkəsən	2 414	1 623
Qarabağ	1207	788
Qazax-Tovuz	2 231	524
Quba-Xaçmaz	1 520	937
Lənkəran-Astara	2 309	905
Mərkəzi Aran	1 125	838
Mil-Muğan	380	281
Şəki-Zaqatala	2 147	1 363
Şərqi Zəngəzur	5	5
Şirvan-Salyan	2 327	539
CƏMİ	61 178	43 919

POS-terminallarda regionlar üzrə aparılmış əməliyyatlar üzrə göstəricilər

İqtisadi rayonlar	Əməliyyatların sayı (mln. ədəd)	Əməliyyatların həcmi (mln. manat)
Bakı	66.8	2789
Naxçıvan	0.4	29
Abşeron-Xızı	6.5	168

Dağlıq Şirvan	1.2	23
Gəncə-Daşkəsən	2.1	89
Qarabağ	0.4	27
Qazax-Tovuz	0.7	35
Quba-Xaçmaz	1.1	61
Lənkəran-Astara	0.7	37
Mərkəzi Aran	1.0	43
Mil-Muğan	0.3	14
Şəki-Zaqatala	0.9	47
Şərqi Zəngəzur	0	0
Şirvan-Salyan	0.5	24
CƏMİ	82.5	3 386

01.07.2022-ci il tarixinə banklar tərəfindən quraşdırılmış özünəxidmət terminallarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4.3% azalaraq 1845 ədəd təşkil etmişdir.

İqtisadi rayonlar üzrə özünəxidmət terminallarının yerləşmə cədvəli

İqtisadi rayonlar	Cəmi	ondan ödənişi kartla qəbul edən
Bakı	960	185
Naxçıvan	104	12
Abşeron-Xızı	124	14
Dağlıq Şirvan	38	4
Gəncə-Daşkəsən	86	13
Qarabağ	55	14
Qazax-Tovuz	51	8
Quba-Xaçmaz	98	12
Lənkəran-Astara	67	6
Mərkəzi Aran	81	13
Mil-Muğan	38	8
Şəki-Zaqatala	81	14
Şərqi Zəngəzur	-	-
Şirvan-Salyan	62	8
CƏMİ	1 845	311

Özünəxidmət terminallarında regionlar üzrə aparılmış əməliyyatlar üzrə göstəricilər

İqtisadi rayonlar	Əməliyyatların sayı (min ədəd)	Əməliyyatların həcmi (mln. manat)
Bakı	3341	304
Naxçıvan	38	12
Abşeron-Xızı	627	41
Dağlıq Şirvan	108	5
Gəncə-Daşkəsən	182	35
Qarabağ	113	14
Qazax-Tovuz	87	14
Quba-Xaçmaz	405	20
Lənkəran-Astara	90	6
Mərkəzi Aran	275	16
Mil-Muğan	45	1
Şəki-Zaqatala	186	8
Şərqi Zəngəzur	0	0
Şirvan-Salyan	155	10
CƏMİ	5 653	485

3. RƏQƏMSAL BANKÇILIQ ÜZRƏ GÖSTƏRİCİLƏR


Müasir dövrdə rəqəmsal bankçılıq ənənəvi bank xidmətlərinin yerini sürətlə almaqdadır. İnsanların ənənəvi bankçılığa olan bağlılığının azalmasının əsas səbəbi rəqəmsal bankçılıq xidmətlərinin vaxt itkisinə yol vermədən, uzun növbələr gözləmədən, rahat və asan formada əldə olunması imkanının mövcudluğudur.

Azərbaycanda da müasir dövrün əsas çağırışlarından olan rəqəmsal bankçılığın inkişafı üzrə müsbət trend formalaşmışdır. 01.07.2022-ci il tarixinə ölkədə fəaliyyət göstərən 26 bankdan 25-i tərəfindən internet bankçılıq, 22-si tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur.

Hesabat dövründə rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır. Belə ki, 2022-ci ilin birinci yarımili ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 111.7 mln. ədəd, həcmi isə 151.1 mlrd. manat təşkil etmişdir. Aparılan köçürmələrin say üzrə 79%-i (88.5 mln. ədəd), həcm üzrə isə 77%-i (116 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılmışdır.

2022-ci ilin 6 ayı ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötəni ilin analoji dövrü ilə müqayisədə 65% artaraq 97.3 mlrd. manat olmuşdur.

İnternet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələri



2022-ci ilin 6 ayı ərzində Mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötəni ilin analoji dövrü ilə müqayisədə 2.8 dəfə artaraq 4.5 mlrd. manat olmuşdur.

Mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələri

